

**“MCB Bank Olmayan Kredit Təşkilatı” Qapalı
Səhmdar Cəmiyyəti**

Maliyyə hesabatları və
Müstəqil auditorların rəyi
31 dekabr 2020-ci il tarixində başa çatan il üzrə

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları


Mündəricat

	Səhifə
Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı	1
Müstəqil auditorların hesabatı	2 - 3
Maliyyə vəziyyəti haqqında hesabat	4
Məcmu gəlir haqqında hesabat	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatları üzrə qeydlər	8 - 38

Rəhbərliyin Məsuliyyəti Üzrə Hesabat

Şirkətin rəhbərliyi "MCB Bank Olmayan Kredit Təşkilatı" Qapalı Səhmdar Cəmiyyətinin ("Şirkət") maliyyə hesabatlarının və aidiyyəti qeydlərin hazırlanması üçün məsuliyyət daşıyır. Bu hesabatlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmışdır və şirkət rəhbərliyinin hesablamaları və mülahizələrini özündə birləşdirir.

Şirkət əmlakının qorunmasına, maliyyə əməliyyatların rəhbərliyin icazəsi ilə həyata keçirilməsinə və müvafiq qaydada sənədləşməsinə, həmin yazılışların maliyyə hesabatlarının və maliyyə informasiyalarının hazırlanması üçün istifadə edilə bilməsinə şərait yaradan daxili uçot sisteminin, prosedurların, qaydaların yaradılmasını təmin edir. Sistem özü-özünün nəzarət mexanizminə malikdir ki, bu da rəhbərlikdə həmin nəzarət, müəssisənin administrativ proseduraları və daxili hesabatvermə standartlarının səmərəliliyi üzrə əminlik yaranmasına imkan verir. Daxili nəzarət sistemlərinin effektivliyi sahəsində insan səhvləri və sisteminin tələblərindən yan keçməyin mümkünlüyü də daxil olmaqla məhdudiyyətlər vardır. Hətta səmərəli daxili nəzarət sisteminin özü belə maliyyə hesabatlarının hazırlanması sahəsində tam əminlik verə bilməz.


Cənab Rəmal Cəfərov
İdarə heyətinin sədri


Cənab S. Muzəmmil Nur
Maliyyə direktoru





Grant Thornton

An instinct for growth™

Grant Thornton Azerbaijan

Damirchi Tower
22nd floor
37 Khojali Avenue
Baku, Azerbaijan

T +994 12 4047537
+994 12 4047538
F. +994 12 4047543
E info@az.gt.com
www.grantthornton.az

MÜSTƏQİL AUDİTORLARIN HESABATLARI

“MCB Bank Olmayan Kredit Təşkilatı” QSC-nin Direktorlar Şurası və Rəhbərliyinə

Rəy

Biz, “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC- nin (bundan sonra “Şirkət”) 31 dekabr 2020-ci il tarixində bitən il üzrə maliyyə vəziyyəti haqqında hesabatları, məcmu gəlir, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti haqqında həmin tarixdə bitən il üzrə hesabatlar, mühüm uçot siyasətlərinin xülasəsi və digər izahlı məlumatı əks etdirən qeydlərdən ibarət verilmiş maliyyə hesabatlarını audit etdik.

Fikrimizə, maliyyə hesabatları Şirkətin 31 dekabr 2020-ci il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixdə bitmiş il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları bütün əhəmiyyətli aspektləri baxımından Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq obyektiv şəkildə təqdim edir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayır. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Cəmiyyətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Cəmiyyətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.



Grant Thornton

15 yanvar 2021-ci il

Bakı, Azərbaycan Respublikası

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

Maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

	Qeyd	2020 AZN	2019 AZN
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Torpaq, tikili, avadanlıq və aktivlərdən istifadə hüququ	5	351,378	278,635
Maliyyə lizinqi üzrə xalis investisiya	6	3,658,586	5,004,967
Əlaqəli tərəfə verilən borc	7	109,304	62,427
Təxirə salınmış vergi aktivləri	18	14,622	77,224
Cəmi uzun müddətli aktivlər		4,133,890	5,423,253
Cari aktivlər			
Maliyyə lizinqi üzrə xalis investisiya	6	4,247,047	4,724,231
Əlaqəli tərəfə verilən borc	7	18,354	10,926
Avanslar, qabaqcadan ödənişlər və digər debitor borclar	9	326,319	138,895
Pul vəsaitləri və onların ekvivalentləri	10	49,350	65,093
Cəmi cari aktivlər		4,641,070	4,939,145
Cəmi aktivlər		8,774,960	10,362,398
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital			
Nizamnamə kapitalı	11	4,283,675	4,283,675
Bölüşdürülməmiş mənfəət/(Yığılmış zərərlər)		236,517	(254,951)
Cəmi kapital		4,520,192	4,028,724
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
Borc vəsaitləri	12	3,459,424	4,896,392
İcarə öhdəliyi	13	266,476	180,727
Cəmi uzunmüddətli öhdəliklər		3,725,900	5,077,119
Cari öhdəliklər			
Borc vəsaitləri	12	19,306	903,351
İcarə öhdəliyi	13	63,876	74,277
Digər cari öhdəliklər	14	445,686	278,927
Cəmi cari öhdəliklər		528,868	1,256,555
Cəmi öhdəliklər		4,254,768	6,333,674
Cəmi kapital və öhdəliklər		8,774,960	10,362,398

31 dekabr 2020-ci il tarixində başa çatan il üzrə hazırkı maliyyə hesabatları (o cümlədən, müqayisəli rəqəmlər) Rəhbərlik tərəfindən 15 yanvar 2021-cu il tarixində təsdiq edilmiş və imzalanmışdır:


Cənab Rəmal Cəfərov
İdarə heyətinin sədri




Cənab S. Muzammil Nur
Maliyyə direktoru

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

Məcmu gəlir haqqında hesabat
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

	Qeyd	2020 AZN	2019 AZN
Maliyyə lizinqi üzrə faiz gəliri		1,718,353	1,751,782
Faiz xərci		(480,213)	(532,673)
Xalis faiz gəliri		1,238,140	1,219,109
Haqq, komissiya və brokerlik gəliri		64,398	59,305
Xarici valyuta mübadiləsindən xalis (zərər)/qazanc		-	(4,754)
Digər gəlir		14,890	6,724
Əməliyyat gəliri		1,317,428	1,280,384
Əməliyyat xərcləri	15	(504,431)	(504,024)
İnzibati və ümumi xərclər	16	(180,590)	(199,853)
Ehtiyatlardan əvvəlki mənfəət		632,407	576,507
Maliyyə aktivləri üzrə dəyərsizləşmə zərərinin xalis bərpası/(dəyərsizləşməsi)	17	(16,861)	110,576
Vergidən əvvəlki mənfəət		615,546	687,083
Vergi:			
Cari mənfəət vergisi	18	(61,476)	-
Təxirə salınmış vergi	18	(62,602)	(65,529)
Cari il üzrə mənfəət		491,468	621,554
Cari il üzrə digər məcmu gəlir		-	-
Cari il üzrə cəmi məcmu gəlir		491,468	621,554

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

Kapitalda dəyişikliklər haqqında hesabat
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət/(Yığılmış zərərlər)	Cəmi Kapital
	AZN	AZN	AZN
1 yanvar 2019-cu il tarixinə qalıq	4,283,675	(876,505)	3,407,170
Cari il üzrə cəmi məcmu gəlir	-	621,554	621,554
31 dekabr 2019-ci il tarixinə qalıq	4,283,675	(254,951)	4,028,724
Cari il üzrə cəmi məcmu gəlir	-	491,468	491,468
31 dekabr 2020-ci il tarixinə qalıq	4,283,675	236,517	4,520,192

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

	Qeyd	2020 AZN	2019 AZN
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:			
Vergidən əvvəl il üzrə mənfəət		615,546	687,083
<i>Qeyri-pul maddələrinə düzəlişlər:</i>			
Torpaq, tikili və avadanlıqların köhnəlməsi	5	83,217	90,182
Faiz xərcləri		480,213	532,673
Maliyyə lizinqi üzrə xalis investisiyanın dəyərsizləşməsinin itirilməsinə görə ehtiyatların qaytarılması / ödənilməsi	6	16,628	(110,360)
Banklarda pulların dəyərsizləşməsinin itirilməsinə görə ehtiyatların qaytarılması / ödənilməsi	10	233	(216)
		1,195,837	1,199,362
<i>Əməliyyat kapitalında dəyişikliklər:</i>			
Maliyyə lizinqi üzrə xalis investisiya		1,790,755	(1,315,933)
Əlaqəli tərəfə verilən borc		(54,305)	(73,353)
Avanslar, qabaqcadan ödənişlər və digər debitor borclar		(200,302)	(56,425)
Digər cari öhdəliklər		162,748	76,961
Əməliyyat fəaliyyətindən daxil olan/(yönələn) xalis pul vəsaitləri		2,894,733	(169,388)
İNVESTİSIYA FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ			
Torpaq, tikili və avadanlığın alınması	5	(21,618)	(595)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(21,618)	(595)
MALİYYƏ FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ			
Borc vəsaitlərindən yaranan gəlir	12	2,061,600	1,405,000
Borc vəsaitlərinin ödənməsi	12	(4,382,613)	(596,649)
Ödənilmiş icarə öhdəliyi		(58,994)	(65,268)
Ödənilmiş maliyyə xərcləri		(508,618)	(537,151)
Maliyyə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(2,888,625)	205,932
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artma/(azalma)		(15,510)	35,949
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri		65,280	29,331
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	10	49,770	65,280

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

1 Hüquqi status və fəaliyyətin növü

MCB Lizing QSC ("Şirkət") 16 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və daimi yerləşmişdir. Şirkət səhm ilə məhdudlaşan qapalı səhmdar cəmiyyət kimi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılmışdır. Şirkət ilkin olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyində 1701045991 qeydiyyat nömrəsi ilə 15 oktyabr 2009-cu il tarixində qeydiyyatdan keçmişdir. Şirkət, 28 mart 2014-cü ildə nizamnamə kapitalında dəyişiklik olduğundan Azərbaycan Respublikası Vergilər Nazirliyində yenidən qeydiyyatdan keçmişdir. Şirkət Azərbaycan Respublikası, Bakı (AZ 1065) Tbilisi prospekti 49B ünvanında yerləşir. 2019-cu il ərzində şirkətin adı "MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti" -dən "MCB Bank olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti" olaraq dəyişdirilmişdir.

Şirkətin əsas biznes fəaliyyəti Azərbaycan Respublikasında maliyyə lizinqi əməliyyatlarını həyata keçirməkdən ibarətdir. Şirkət müxtəlif sənaye avadanlıqlarını, tibbdə istifadə olunan avadanlıqları, ictimai nəqliyyatı və infrastruktur layihələr və digər işgüzar məqsədlər üçün lazım olan əmlakı lizinqə verir. Bundan başqa, Şirkət maşınları, yük maşınlarını və dəmiryol vaqonlarını lizinqə verir. Bundan əlavə, Şirkət daşınmaz əmlakların maliyyə lizinqi üzrə də fəaliyyət göstərir.

Şirkət, Pakistanda Fond birjasında qeydiyyata alınmış ictimai şirkət olan MCB Bank Limited-in ("Ana Şirkət") törəmə şirkətidir.

2 BMHS-ə uyğunluq bəyanatı

Maliyyə hesabatı Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) tərəfindən təqdim edilmiş, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq hazırlanmışdır.

3 Standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

3.1 2020-ci ildə qüvvədə olan standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

Cari dövrdə, şirkət 1 yanvar 2020-ci il tarixində və ya bu tarixdən sonra başlayan bir hesabat dövrü üçün məcburi qüvvəyə minən Beynəlxalq Mühasibat Standartları Şurası ("BMHB") tərəfindən verilmiş BMHS-lərə aşağıdakı düzəlişləri tətbiq etmişdir. Bu düzəlişlərin BMHS-lərə tətbiqi cari dövr üçün hesabat verilmiş məbləğlər üçün heç bir əhəmiyyətli təsir göstərməmişdir, lakin şirkətin gələcək əməliyyatlarının və ya razılaşmalarının uçotuna təsir edə bilər.

Yeni və yenidən işlənmiş BMHS-lər

Aşağıda göstərilən və ya
ondan sonrakı illik dövrlərdə
qüvvədə olan

BMS 1 Maliyyə Hesabatlarının Təqdimatı və BMS 8-də dəyişikliklər	1 Yanvar 2020
Mühasibat siyasəti, Mühasibat hesablamalarında dəyişikliklər və səhvlər	
Biznesin tərifi – BMHS 3 - Müəssisə Birləşmələrində dəyişikliklər	1 Yanvar 2020
BMHS Standartlarında Konseptual Çərçivəyə İstinadlara Dəyişikliklər	1 Yanvar 2020

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

3 Standartlar, şərtlər və mövcud standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Şirkət tərəfindən qəbul edilməmiş standartlar, şərtlər və mövcud standartlara düzəlişlər

Maliyyə hesabatlarının təsdiq edildiyi tarixdə bu yeni standartlar, şərtlər və mövcud standartlara düzəlişlər dərc edilmişdir, lakin hələ qüvvəyə minməyib və şirkət tərəfindən erkən qəbul edilməyib. Müvafiq yeni standartlar, düzəlişlər və hələ qüvvəyə minməyən şərtlər barədə məlumatlar aşağıdakılardır:

**Aşağıda göstərilən və ya
ondan sonrakı illik dövrlərdə
qüvvədə olan**

Yeni və yenidən işlənmiş BMHS-lər

BMHS 17 - Sığorta müqavilələri

1 Yanvar 2023

BMHS 10 Konsolidə edilmiş Maliyyə Hesabatında dəyişikliklər
28 Asılı və birgə müəssisələrə investisiya qoyuluşları (2011)

Qüvvəyə minmə tarixi qeyri-və BMS
müəyyən müddətə təxirə salınmışdır.

Qəbula hələ də icazə verilir.

Rəhbərlik, elanın qüvvəyə mindiyi tarixdən sonra başlayan ilk dövr üçün şirkətin mühasibat siyasətində bütün müvafiq elanların qəbul ediləcəyini gözləyir. Şirkət rəhbərliyi bu dəyişikliklərin şirkətin maliyyə hesabatlarına təsirini hələ qiymətləndirməyib.

4 Əhəmiyyətli uçot qaydalarının icmalı

4.1 Ümumi mülahizələr

Hazırkı maliyyə hesabatları hər növ aktiv, öhdəlik, gəlir və xərc üzrə BMHS ilə müəyyən edilmiş qiymətləndirmə prinsiplərindən istifadə etməklə hazırlanmışdır. Qiymətləndirmə prinsipləri aşağıdakı uçot qaydaları üzrə 31 dekabr 2019-ci il tarixində başa çatmış il üçün illik maliyyə hesabatlarında tətbiq olunan qaydalara uyğundur.

4.2 Xarici valyuta qalıqlarının çevrilməsi

Əməliyyat və təqdimat valyutası

Hazırkı maliyyə hesabatları, əməliyyat və təqdimat valyutası olan Azərbaycan Manatı (AZN) ilə əks olunur.

Xarici valyuta ilə həyata keçirilən əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə əməliyyatlar əməliyyatların tarixlərində qüvvədə olan müvafiq valyuta məzənnələrini (spot məzənnəsi) tətbiq etməklə funksional valyutaya çevrilir. Bu əməliyyatlar üzrə hesablamalardan və monetar maddələrin ilin sonuna olan məzənnə ilə təkrar qiymətləndirilməsindən yaranan məzənnə gəlirləri və zərərləri mənfəət və ya zərərdə tanınır. Ədalətli dəyərin müəyyən edildiyi tarixdə məzənnələrdən istifadə etməklə çevrilən ədalətli dəyərlə ölçülmüş qeyri-monetar maddələrdən başqa qeyri-monetar maddələr ilin sonuna təkrar çevrilmir və ilkin maya dəyəri ilə qiymətləndirilir (əməliyyat tarixində məzənnələrdən istifadə etməklə çevrilir).

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.3 Torpaq, tikili, avadanlıq və aktivlərdən istifadə hüququ

Torpaq, tikili, avadanlıq və aktivlərdən istifadə hüququ ilkin olaraq alış dəyərində, o cümlədən aktivlərin yerinə çatdırılmasına və onların Cəmiyyətin rəhbərliyinin nəzərdə tutduğu tərzdə əməliyyat göstərməsi üçün lazımı vəziyyətə gətirilməsinə aid bütün birbaşa xərclərdə tanınmışdır. Bu aktivlər xərc modelindən istifadə edərək sonrakı köhnəlmə və dəyərsizləşmə zərərini çıxmaqla maya dəyərində ölçülür. Bütün işləyən torpaq, tikili, avadanlıq və aktivlərdən istifadə hüququnun amortizasiyası, aşağıda göstərilən dərəcələrə uyğun olaraq və qalıqları nəzərə alıqdan sonra düz xətt metodu ilə amortizasiya olunan nəqliyyat vasitələri, kompüterlər və ofis avadanlığı və aktivdən istifadə hüququ istisna olmaqla, azalan qalıq metodundan istifadə edilir.

- | | |
|--------------------------------|---------------------------|
| • Mebel, qurğular və digər | 10% |
| • Ofis və kompyuter avadanlığı | 20% |
| • Nəqliyyat vasitələri | 20% |
| • Digər əsas vəsaitlər | 20% |
| • Aktivlərdən istifadə hüququ | İcarə öhdəliyi müddətində |

Köhnəlmə aktivin alındığı və ya kapitalizasiya edildiyi aydan hesablanır, aktiv silindi halda isə heç bir köhnəlmə həmin aya hesablanmır.

Qalıq dəyərinin əhəmiyyətli hesablamaları və faydalı istifadə müddətinin hesablamaları aktivin təkrar qiymətləndirilib-qiymətləndirilmədiyindən asılı olmayaraq tələb olunduğu kimi (lakin ən azından ildə bir dəfə) yenilənir.

Torpaq, tikili, avadanlıq və aktivlərdən istifadə hüququnun silinməsindən yaranan mənfəət və ya zərər silinmədən əldə edilən mədaxillər arasında fərq kimi müəyyən edilir və aktivlərin balans dəyəri “digər gəlir/(xərc) –xalis” də mənfəət və ya zərərdə tanınır.

4.4 Qeyri-maliyyə aktivlərinin dəyərdən düşmə testi

Dəyərsizləşməni qiymətləndirmək məqsədləri üçün aktivlər əsasən müstəqil pul vəsaitlərinin hərəkətləri (pul vəsaitlərini yaradan vahidlər) olan ən aşağı səviyyələrdə qruplaşdırılır. Beləliklə, bəzi aktivlər dəyərsizləşmə üçün fərdi olaraq, bəziləri isə pul vəsaitlərini yaradan vahidlər səviyyəsində test edilir.

Bütün fərdi aktivlər və ya pul vəsaitlərini yaradan vahidlər hadisələr və ya şəraitlərdə dəyişikliklər balans dəyərinin bərpa oluna bilmədiyinə işarə etdiyi halda dəyərsizləşmə üzrə test edilir.

Dəyərsizləşmə zərəri aktivin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyəri bərpa dəyərindən artıq məbləğ üzrə tanınır. Aktivin bərpa dəyəri onun satışı üzrə məsrəflər çıxılmaqla, ədalətli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. İstifadə dəyərini müəyyən etmək üçün rəhbərlik hər pul vəsaitlərini yaradan vahiddən gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini qiymətləndirir və həmin pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış dəyərini hesablamaq məqdəsilə uyğun faiz dərəcəsini müəyyən edir.

Dəyərdən düşmə testinin prosedurları üçün istifadə edilmiş məlumatlar gələcək yenidənqurmaların və aktivin genişləndirilmələrinin təsirlərini çıxmaq üçün uyğunlaşdırılmış, cəmiyyətin son təsdiq edilmiş büdcə ilə birbaşa əlaqəlidir. Hər bir pul vəsaitlərini yaradan vahid üçün diskont amilləri fərdi olaraq müəyyən edilir və bazar və aktivə xas risk amilləri kimi onların münasib riskin səviyyələrini əks etdirir. Bütün aktivlər əvvəllər tanınan dəyərsizləşmə zərərinin daha mövcud olmaması əlamətləri olduğu halda sonradan təkrar qiymətləndirilmişdir. Pul vəsaitlərini yaradan vahidlərin bərpa edilə bilən məbləği özünün balans dəyərindən artıq olduğu halda dəyərsizləşmə xərci bərpa edilir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.5 İcarədar tərəfindən qeyd edilən icarələr

İcarənin tanınması və ölçülməsi

İcarələr 16 №-li MHBS-a uyğun olaraq uçota alınır. Maliyyə icarəsi altında aktivlər icarəyə verildikdə minimum icarə ödənişlərinin cari dəyəri debitor borcu kimi tanınır.

İcarənin başlanması

İcarə başlanması icarə müqaviləsinin tarixi və ya əvvəlcədən öhdəliyi olduğu tarixidir. Bu tərifin məqsədləri üçün bir öhdəlik yazılı şəkildə, əməliyyatda iştirak edən tərəflər tərəfindən imzalanmalı və əməliyyatın əsas şərtlərini müəyyənləşdirməlidir.

İcarə müddətinin başlaması

İcarə müddətinin başlanması icarəçini icarəyə verilmiş aktivdən istifadə hüququnu həyata keçirməyə haqqı olan tarixdir. Bu icarənin ilkin tanınma tarixidir.

4.6 Maliyyə alətləri

İlkin qiymətləndirilmə və uçotdan silinmə

Maliyyə aktivləri və maliyyə öhdəlikləri Cəmiyyətin maliyyə alətinin müqavilə müddəaları üzrə tərəfə çevrildiyi halda tanınır və ilkin olaraq ədalətli dəyər üstəgəl əməliyyat xərcləri ilə ölçülür. Maliyyə aktivləri maliyyə aktivini ilə bağlı pul vəsaitlərinin hərəkəti üzrə müqavilə hüquqlarının müddəti bitdikdə və ya maliyyə aktivini və bütün əhəmiyyətli risklər və faydalar ötürüldükdə uçotdan silinir. Maliyyə öhdəliyi ödənilməyi, dayandırıldığı, ləğv edildiyi ya da müddəti bitdiyi halda uçotdan silinir. Maliyyə aktivləri və maliyyə öhdəlikləri sonradan aşağıda təsvir edildiyi kimi ölçülür.

Təsnifat və qiymətləndirmə

Maliyyə aktivləri

İlkin tanınmada, maliyyə aktivini, amortizasiya edilmiş dəyər, ədalətli dəyərin digər hərtərəfli gəlirlə (FVOCI) və ədalətli dəyərin mənfəət və zərər ilə (FVTPL) qiymətləndirildiyi kimi təsnifləşdirilir.

Maliyyə aktivini, həm də aşağıdakı şərtləri yerinə yetirirsə və FVTPL-də göstərilirsə, amortizasiya edilmiş dəyər, ölçülür.

- aktivin məqsədi müqavilə əsasında pul vəsaitlərinin hərəkətini toplamaq üçün aktivləri saxlamağı nəzərdə tutan bir biznes modelində saxlanılır; və
- maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməməsi və əsas məbləğ üzrə mənfəətin artmasına səbəb olur.

Borc aləti FVOCI-də yalnız aşağıdakı şərtlərə cavab verirsə və FVTPL-də göstərilirsə ölçülür:

- aktivin məqsədi həm müqaviləli pul vəsaitlərinin hərəkəti toplanması, həm də maliyyə aktivlərinin satışı ilə əldə edilən biznes modeli çərçivəsində keçirilir; və
- the maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməməsi əsas məbləğinin ödənilməsinə səbəb olur.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.6 Maliyyə alətləri (davamı)

Təsnifat və qiymətləndirmə (davamı)

Ticarət üçün tutulmayan kapital investisiyalarının ilkin tanınması zamanı Şirkət qətiyyətlə OCI-da ədalətli dəyərdə sonrakı dəyişiklikləri təqdim edə bilər. Bu seçki investisiya yatırımı əsasında aparılır.

Bütün digər maliyyə aktivləri FVTPL-də ölçülmüş kimi təsnifləşdirilir.

Əlavə olaraq, ilkin tanınma zamanı şirkət, əgər əksinə, yaranan mühasibat uyğunsuzluğunu aradan qaldıran və ya əhəmiyyətli dərəcədə azaldıqda, FVTPL-də olduğu kimi amortizasiya olunmuş dəyərdə və ya FVOCI-də ölçülmək üçün tələb olunan tələblərə cavab verən bir maliyyə aktivini qətiyyətlə təyin edə bilər.

Biznes modelinin qiymətləndirilməsi:

Şirkət, aktivin portfel səviyyəsində saxlanıldığı bir biznes modelinin məqsədini qiymətləndirir, çünki bu, biznesin idarə olunma üsulunu əks etdirir və informasiya idarəetmə üçün təmin edilir.

Müqavilə üzrə pul vəsaitlərinin hərəkəti yalnız əsas və mənfəət ödənişləri olub-olmadığını qiymətləndirir:

Bu qiymətləndirmə məqsədilə "əsas" maliyyə aktivinin ilkin tanınmasında ədalətli dəyəri kimi müəyyən edilir. "Mənfəət" pul vəsaitinin vaxt dəyəri və müəyyən bir müddət ərzində istisna edilən əsas məbləğə və digər əsas maliyyə riskləri və məsrəfləri (məsələn, likvidlik riski və inzibati xərclər) ilə əlaqədar olan kredit riski üçün müəyyən edilir. Ayrıca olaraq mənfəət marjası da buna aiddir.

Müqavilə üzrə pul vəsaitlərinin hərəkəti yalnız əsas və mənfəət ödənişlərinin olub olmadığını qiymətləndirərkən, Şirkət müqavilənin şərtlərini nəzərdən keçirir. Bu, maliyyə aktivinin bu şərtlərə cavab verməyəcəyinə dair müqaviləli pul vəsaitlərinin hərəkətinin vaxtı və ya məbləğini dəyişdirə biləcək müqavilə şərtlərinin olub olmadığını qiymətləndirməkdən ibarətdir.

Yenidən təsnifat:

Maliyyə aktivləri maliyyə aktivlərini idarə etmək üçün öz biznes modelini dəyişdirdikdən sonra dövr ərzində istisna olmaqla, maliyyə aktivləri ilkin tanınmasından sonra yenidən təsnifləşdirilmir.

Tanınmanın dayandırılması:

FVOCI kimi təyin edilmiş səhmdar investisiya qiymətli kağızları ilə əlaqədar OCI-də tanınmış hər hansı bir məcmu mənfəət / zərər bu qiymətli kağızların tanınmasının dayandırılması üzrə mənfəət və zərər hesabında tanınmır.

Dəyərdən düşmə

Şirkət, gözlənilən kredit itkiləri (ECL) üzrə amortizasiya olunmuş dəyərdə olan maliyyə aktivləri üzrə dəyərsizləşmə ehtiyatını tanıyır.

Şirkət, ilk 12 aylıq ECL ölçülməsinin başlanmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artmadığı maliyyə alətləri istisna olmaqla, ömür boyu ECL-ə bərabər olan məbləğdə dəyərsizləşmə ehtiyatını ölçür.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.6 Maliyyə alətləri (davamı)

Dəyərdən düşmə (davamı)

12 aylıq ECL, ECL-nin hesabat tarixindən 12 ay ərzində mümkün olan bir maliyyə aləti üzrə hadisələrin baş verməməsi nəticəsində yaranmış hissəsidir.

ECL-nin ölçülməsi:

ECL, kredit itkiləri ehtimalı ağırlıqlı təxminlərdir. Bunlar aşağıdakı kimi ölçülür:

- hesabat tarixində dəyərsizləşməyən maliyyə aktivləri: bütün pul vəsaitlərinin çatışmazlıqlarının indiki dəyəri (yəni müqaviləyə uyğun olaraq müəssisəyə aid olan pul vəsaitlərinin hərəkəti və şirkətin əldə etməyi planlaşdırdığı pul vəsaitlərinin hərəkəti arasındakı fərq).
- hesabat tarixində kredit itkisinə məruz qalan maliyyə aktivləri: məcmu balans dəyəri və təxmin edilən gələcək pul vəsaitlərinin hərəkəti indiki dəyəri arasındakı fərq kimi;

Kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri:

Hər hesabat tarixində, FVOCI-də daşınan amortizasiya edilmiş dəyərdə və maliyyə aktivlərində əks etdirilən maliyyə aktivləri kredit itkisinə məruz qaldıqlarını qiymətləndirir. Maliyyə aktivinin təxmin edilən gələcək pul vəsaitlərinin hərəkətinə zərərli təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivini "kredit itkisinə məruz qalmışdır".

Silinmə:

FVOCI-də amortizasiya olunmuş dəyəri və borc qiymətli kağızları ilə uçota alınan aktivlər bərpa perspektivi olmadığı təqdirdə (qismən və ya tam olaraq) silinir. Bu, ümumiyyətlə, Şirkət müştərilərin bərpası üçün bütün qanuni və düzəliş səylərini tükəndiyi vəziyyətdir. Bununla yanaşı, silinən maliyyə aktivləri şirkətin ödəməli məbləğləri geri qaytarma qaydalarına riayət etmək üçün hələ də icra fəaliyyətinə məruz qala bilər.

Maliyyə öhdəliklərinin təsnifatı və sonrakı qiymətləndirilməsi

Maliyyə öhdəlikləri ticarət və digər öhdəliklərdən ibarətdir. Maliyyə öhdəlikləri sonradan effektiv faiz metodunu istifadə edərək amortizasiya olunmuş dəyərlə ölçülür. Bütün faizlə əlaqədar ödənişlər "maliyyə xərcləri" daxilindədir.

Maliyyə alətlərinin əvəzləşdirilməsi

Yalnız tanınan məbləği əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ olduğu və xalis əsasla əvəzləşdirmək və ya eyni zamanda aktivini realizə etmək və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda maliyyə aktivləri və öhdəlikləri əvəzləşdirilir və xalis məbləğ, edilmiş maliyyə vəziyyəti haqqında hesabatda göstərilir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.7 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri məcmu pul məbləğlərinə asanlıqla çevrilə bilən və dəyər dəyişikliyinə əhəmiyyətsiz dərəcədə məruz qalan maddələrdir. Maliyyə vəziyyəti haqqında hesabatdakı pul vəsaitləri və onların ekvivalentləri, pul vəsaitlərini (əgər varsa) və banklarda nağd puldan ibarətdir və effektiv faiz metodundan istifadə edərək amortizasiya edilmiş dəyərlə əks etdirilir. Əlavə olaraq, bank nağd pulların dəyərsizləşməsinə hesablamaq üçün 9 №-li BMHS ECL modelini tətbiq etmişdir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün banklarla olan qalıqlar pul vəsaitlərinin ekvivalentləri hesab olunur.

4.8 Kapital, ehtiyatlar və dividend ödənişləri

Nizamnamə kapitalı verilmiş səhmlərin nominal dəyərini əks etdirir.

Dəyişməmiş mənfəət / yığılmış zərərlər bütün cari və keçmiş illərdəki mənfəət və zərərləri əhatə edir.

4.9 İşçilərin mükafatlandırılması

Xərclər və əlaqədar ödənişlər

Azərbaycan Respublikasında dövlət pensiya və sosial sığorta fondlarına daxil olan, əmək haqqı, ödənişli illik məzuniyyət və xəstəlik məzuniyyəti, bonuslar və qeyri-monetar mükafatlar Şirkətin əməkdaşları tərəfindən göstərilən xidmətlərin göstərildiyi il üzrə hesablanır.

Xidmətin sonunda mükafatlandırılma

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Cəmiyyət özünün ayırmaları ilə yanaşı olaraq işçilərin əmək haqqından pensiya ayırmaları məbləğlərini tutmaqla dövlət pensiya fonduna ödəniş edir. Pensiyaya çıxdıqda bütün pensiya ödənişləri dövlət pensiya fondu tərəfindən edilir.

4.10 Ehtiyatlar və şərti öhdəliklər

Ehtiyatlar cari öhdəliklərin keçmiş hadisə səbəbindən Cəmiyyətdən iqtisadi mənbələrin məxaricinə gətirəcəyi və məbləğlərin etibarlı şəkildə hesablanma bildiyi halda tanınır. Məxaricin müddəti və məbləği hələ də qeyri-müəyyən ola bilər. Cari öhdəlik keçmiş hadisələrin (misal üçün, hüquqi mübahisələr və ya yüklənmiş müqavilələr) səbəb olduğu hüquqi və konstruktiv öhdəliklərdən yarana bilər.

Ehtiyatlar hesabat tarixində mövcud olan ən etibarlı sübuta, o cümlədən, cari öhdəliklə bağlı risklərə və qeyri-müəyyənliklərə əsaslanan cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan hesablanmış məsrəf ilə qiymətləndirilir. Oxşar öhdəliklərin olduğu halda öhdəliyin ödənilməsində məxaricin tələb olunacağı ehtimalı bütün öhdəliklər sinfi nəzərə alınmaqla müəyyən edilir. Ehtiyatlar onların diskontlaşdırılmış dəyərində qədər diskont edilir. Burada pulların vaxt dəyəri əhəmiyyətlidir.

Cəmiyyətin üçüncü tərəfdən faktiki olaraq toplaya biləcəyi öhdəliklə bağlı hər hansı ödəniş ayrıca aktiv kimi tanınır. Lakin bu aktiv əlaqəli ehtiyatın məbləğindən artıq olmamalıdır. Bütün ehtiyatlar hər hesabat tarixində təhlil edilir və cari ən yaxşı hesablanmış qiyməti əks etdirmək üçün uyğunlaşdırılır.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.10 Ehtiyatlar və şərti öhdəliklər (davamı)

Cari öhdəliklərin nəticəsində iqtisadi mənbələrin mümkün məxarici mümkün olmaması və ya çox zəif olması ehtimal edildiyi hallarda müəssisələrin birləşməsi zamanı güman olunma halı istisna olaraq öhdəlik tanınmır.

4.11 Gəlirin tanınması

Gəlirin məbləği etibarlı şəkildə ölçülə bildiyi, toplanma mümkün olduğu, çəkilməmiş və ya çəkiləcək xərclər etibarlı şəkildə ölçüldüyü və Şirkətin hər bir müxtəlif fəaliyyəti üzrə meyar təmin edildiyi halda gəlir tanınır. Bu fəaliyyətə xas tanınma meyarı aşağıda təsvir edilib.

İcarə lizinqlərindən gəlir

Maliyyələşdirmə üsulu lizinq maliyyələşməsindən gəlirlərin uçotunda istifadə olunur. Bu üsula uyğun olaraq, əldə edilməmiş icarə gəliri (icarə haqqının və təxirə salınmış qalıq dəyərinin icarəyə verilmiş aktivlərin dəyərindən artıq olması) təxirə salınır və icarə müddətində gəlir kimigötürülür, belə ki, icarədə üstün xalis investisiyaların qaytarılması. Lizinq müqavilələrinin ləğv edilməsi üzrə gəlirlər / zərərlər, bu həyata keçirildikdə gəlir kimi tanınır.

4.12 Maliyyə xərcləri

Müəyyən ediləcək aktivin alınması, qurulması və ya istehsalına aid olmayan maliyyə xərcləri, effektiv faiz metodundan istifadə edərək "faiz xərcləri" kimi məcmu gəlir hesabatında tanınır. Valyuta gəliri və zərərləri xarici valyuta hərəkətlərinin xalis mənfəət və ya xalis zərər mövqeyində olub-olmamasına əsasən xalis əsasda hesablanır.

4.13 Əməliyyat xərcləri

Əməliyyat xərcləri xidmətdən istifadə etdikdən sonra və ya onların başlanğıc tarixində mənfəət və ya zərərdə tanınır.

4.14 Vergilərin tutulması

Mənfəət vergisi xərci cari və təxirə salınmış vergi xərcini/gəlirini əks etdirir.

Cari vergi xərci

Cari vergi xərci il üzrə vergi tutulan mənfəətə əsaslanır. Vergi tutulan mənfəət məcmu gəlir haqqında hesabatda göstərilmiş xalis mənfəətdən fərqlənir, çünki o, digər illərdə vergi tutulan və ya çıxılan gəlir və ya xərc maddələrini və sonradan heç zaman vergi tutulmayan və ya çıxılmayan maddələri istisna edir. Şirkətin cari vergi xərci hesabat dövrü ərzində Azərbaycan Respublikasında qəbul edilmiş və ya faktiki olaraq qəbul edilmiş vergi dərəcələrini istifadə etməklə hesablanır.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti **Maliyyə hesabatları**

Maliyyə hesabatları üzrə qeydlər **31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə**

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.14 Vergilərin tutulması (davamı)

Təxirə salınmış vergi

Təxirə salınmış vergi maliyyə hesabatlarında aktivlərin və öhdəliklərin balans dəyərləri və vergi tutulan mənfəətin hesablanması istiqadında istifadə edilən müvafiq vergi əsasları arasındakı fərq üzrə ödənilməsi və ya bərpa edilməsi gözlənilən vergidir və öhdəliklərin uçotu metodundan istifadə etməklə uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən vergi tutula bilən bütün müvəqqəti fərqlər üzrə tanınır və təxirə salınmış aktivlər çıxıla bilən müvəqqəti fərqlərin istifadə olunma bilməsinə dair vergiyə cəlb edilən mənfəətin əldə edilməsi ehtimalının mövcud olacağı zaman hesablanır. Müvəqqəti fərq nə vergi mənfəətinə, nə də uçot mənfəətinə təsir göstərməyən əməliyyatda digər aktiv və öhdəliklərin ilkin tanınmasından yarandığı halda belə aktivlər və öhdəliklər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat tarixində təhlil edilir və aktivin bütöv və ya qismən bərpa olunacağına imkan verməsi üçün mövcud olacaq kifayət qədər vergi tutulan mənfəətlərin artıq mümkün olmadığı halda azaldılır.

Təxirə salınmış vergi öhdəliyi tətbiq edilməsi ödənilməsi və ya aktivin realizə olduğu dövrdə gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi məcmu gəlir haqqında hesabatda aid edilmişdir. Burada verginin birbaşa kapitala aid edilən maddələr ilə bağlı olması istisna halıdır, çünki təxirə salınmış vergi də kapitala aiddir.

Təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri aşağıdakı şərt olduğu halda əvəzləşdirilir və maliyyə vəziyyəti haqqında hesabatda xalis şəkildə göstərilir:

- Şirkətin cari gəlir vergisi aktivlərini və cari gəlir vergi öhdəlikləri əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ var;
- Gəlir vergilərinə aid təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri üzrə eyni vergi tutulan müəssisəsi üzrə eyni vergi orqanı tərəfindən vergi çıxılır.

Həmçinin, Azərbaycan Respublikasının Şirkətin fəaliyyəti üzrə qiymətləndirilən digər müxtəlif vergiləri mövcuddur. Bu vergilər məcmu gəlir haqqında hesabatda əməliyyat xərclərinin komponenti kimi daxil edilib.

4.15 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakiməsi

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və qiymətləndirilməsinə dair bir sıra mühakimələr, hesablamalar və fərziyyələri həyata keçirir. Real nəticələr bu qiymətləndirmələrdən fərqli ola bilər.

Şirkətin uçot siyasətlərinin tətbiqində maliyyə hesabatların üzərində ən mühüm təsirə malik olan rəhbərliyin əhəmiyyətli mühakimələri aşağıda göstərilib.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.15 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakiməsi (davamı)

Maliyyə lizinqi üzrə xalis investisiyada ehtiyatlar

ECL hesablamasında istifadə edilən giriş, fərziyyə və üsullar - BMHS-9 Metodologiya

Təsirin qiymətləndirilməsini müəyyən edərək, şirkət tərəfindən nəzərdən keçirildiyi kimi, ən əhəmiyyətli təsiri olan və yüksək səviyyəli qərar tələb edən MHBS 9-da əsas anlayışlar aşağıdakılardır:

Kredit riskinin əhəmiyyətli artımının qiymətləndirilməsi:

Kredit riskin əhəmiyyətli artımının nisbi əsasda qiymətləndirilməsi aparılır. Bir maliyyə aktivi üzrə kredit riskinin başlanmasından sonra əhəmiyyətli dərəcədə artdığını qiymətləndirmək üçün, Şirkət, maliyyə aktivinin gözlənilən ömrü boyunca hesabat tarixində baş verən səhv riskini müqayisədə, baş vermədikdə default riskinin riskini müqayisə edərək, əsas risk göstəriciləri Şirkətin mövcud risk idarəetmə proseslərində istifadə olunur.

Aşağıdakı göstəricilərə əsasən hər bir fərdi məruzə üçün kredit riskində əhəmiyyətli artımların qiymətləndirilməsi ən azı üç ayda bir dəfə həyata keçiriləcəkdir. Aşağıdakı faktorlardan hər hansı birinin kredit riskində əhəmiyyətli bir artımın meydana gəldiyini ifadə edərsə, alət Mərhələ 1-dən Mərhələ 2-ə köçürülür:

1. İlk tanınma ilə müqayisədə kredit riskində əhəmiyyətli artımlar üçün limit qoyulur.
2. Əhəmiyyətli dərəcədə artmış mövqeləri yaxşılaşdırmaq üçün mərhələlərin nəticələrini qiymətləndirmək və zərurət yarandıqda düzəlişlər etmək üçün əlavə keyfiyyətli rəylər aparılır.

Mərhələ 2 və Mərhələ 3 arasındakı hərəkətlər, maliyyə aktivlərinin olduğu kimi kreditlərin dəyərsizləşməsinə əsaslanan hesabat tarixidir. 9 №-li MHBS-na uyğun olaraq kredit dəyərsizləşməsinin

müəyyən edilməsi, 39 №-li MUBS-a uyğun olaraq dəyərsizləşmə obyektiv sübutlar üçün maliyyə aktivlərinin fərdi qiymətləndirilməsinə oxşardır.

Makroiqtisadi amillər, Gələcək yönümlü informasiyalar (FLI) və müxtəlif sənarilər:

Hər bir mərhələ üçün gözlənilən kredit itkilərinin ölçülməsi və kredit riskində əhəmiyyətli artımların qiymətləndirilməsi keçmiş hadisələr və mövcud şəraitlər haqqında məlumatları, eləcə də gələcək hadisələrin və iqtisadi şəraitin məqbul və dəstəklənən proqnozlarını nəzərdən keçirməlidir. İrəli görünən məlumatların qiymətləndirilməsi və tətbiqi mühüm mühakimə tələb edir.

Mərhələ 1 və Mərhələ 2 kredit itkiləri ehtimallarını qiymətləndirmək üçün istifadə edilən PD, Defolt İtkisi (LGD) və Pozlaşdırma Default (EAD) girişləri tarixi tendensiyalara və makroiqtisadi dəyişənlərə (ya da makroiqtisadi dəyişənlərdəki dəyişikliklərə) əsasən müvafiq portfəldə kredit itkiləri modelləşdirilir. Rəhbərliyin bünövrəsi makroiqtisadi faktorları portfelin mövcud vəziyyəti ilə ən yaxşı idarəetmə təxmin və məlumatlarına əsaslanaraq uyğunlaşdırmaq üçün də istifadə olunur.

Mərhələ1 və Mərhələ 2-də gözlənilən kredit itkilərinin qiymətləndirilməsi minimum üç makroiqtisadi göstəriciləri nəzərdən keçirən diskontlaşdırılmış ehtimalı ağırlıqlı təxmindir.

Gözlənilən kredit itkilərinin ölçülməsində istifadə edilən standart təsvir və mərhələlər arasındakı hərəkətin müəyyənləşdirilməsi üçün qiymətləndirmə daxili kredit riskin idarə olunması məqsədləri üçün istifadə

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti **Maliyyə hesabatları**

Maliyyə hesabatları üzrə qeydlər **31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə**

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.15 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakiməsi (davamı)

edilən defolt müəyyən edilməsinə uyğun gəlir. 9 sayılı BMHS-da gecikmə 90 gündən artıq olduqda, yeni mühakimə baş verdiyini iddia edən fərziyyə ehtimalını ehtiva edir. İdarəetmə həmçinin BMHS-nin 9 standartını qəbul etmişdir və öhdəliklərin göstəricisi kimi 90 gün keçmiş öhdəliklərdən istifadə etmişdir.

İdarəetmə:

Mövcud risklərin idarə edilməsi çərçivəsinə əlavə olaraq, Şirkət BMHS 9 dəyərsizləşmə prosesinə nəzarət etmək üçün daxili komitə yaratmışdır. Komitə Maliyyə, Risklərin İdarə Edilməsi və İqtisadiyyat sahəsində yüksək səviyyəli nümayəndələrdən ibarətdir və gözlənilən kredit itkiləri təxminlərimizdə istifadə olunan əsas giriş və fərziyyələrin nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün məsuliyyət daşıyır. Həmçinin ümumi ehtiyat nəticələrinin maliyyə hesabatlarına daxil edilməsinin uyğunluğunu qiymətləndirir

4.16 Hesablamanın qeyri-müəyyənliyi

Aktivlərin, öhdəliklərin, gəlirin və xərclərin tanınması və qiymətləndirilməsi üzrə ən əhəmiyyətli təsiri olan hesablama və fərziyyələr haqqında məlumat aşağıda göstərilib. Faktiki nəticələr əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Qeyri-maddi aktivlərinin dəyərsizləşməsi

Dəyərsizləşmə zərəri aktivin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyərinin bərpa edilə bilən məbləğdən artıq olduğu məbləğdə tanınır. Bərpa edilə bilən məbləği müəyyən etmək üçün rəhbərlik hər bir pul vəsaitlərini yaradan vahiddən pul vəsaitlərinin gözlənilən gələcək hərəkətini qiymətləndirir və həmin pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış dəyəri hesablamaq məqsədilə münasib faiz dərəcəsini müəyyən edir. Pul vəsaitlərinin gözlənilən gələcək hərəkətinin qiymətləndirilməsi prosesində rəhbərlik gələcək əməliyyat nəticələri haqqında fərziyyələrini edir. Bu fərziyyələr gələcək hadisələrə və hallara aiddir. Faktiki nəticələr dəyişə bilər və növbəti maliyyə ili ərzində Şirkətin aktivlərində əhəmiyyətli düzəlişlərə səbəb ola bilər. Bir çox hallarda tətbiq olunan diskont dərəcəsinin müəyyən edilməsinə bazar riskinə və aktivə xas risk amillərinə müvafiq düzəlişlərin qiymətləndirilməsi daxildir. **Ehtiyatlar**

Ehtiyatlar müəyyən əməliyyatlarla bağlı əldə olan məlumatlardan rəhbərliyin hesablamaları əsasında müəyyənləşdirilir. Şirkətin qeydə alınmış xalis gəlirini şişirməmək və öhdəliklərini aşağı qiymətləndirməmək üçün təminatların hesablanması zamanı ehtiyatla iş görülür.

Dəyərdən düşən aktivlərin yararlılıq müddəti

Rəhbərlik dəyərdən düşən aktivlərin Şirkətə nəzərdə tutulan faydası əsasında hər hesabat dövründə dəyərdən düşən aktivlərin yararlılıq müddətini nəzərdən keçirir. Aktivlərin balans dəyəri 5-ci qeyddə təhlil edilir. Lakin real nəticələr xüsusilə kompüter və ofis avadanlığı ilə əlaqədar texniki köhnəmə səbəbindən fərqlənə bilər.

Aktivlərdən istifadə hüququ və icarə öhdəliyi

Aktivlərdən istifadə hüququ və icarə öhdəliyi 16 №-li BMHS-a uyğun olaraq uçota alınmışdır. Rəhbərlik hesablama üçün istifadə olunan icarə müddətinin faktlara əsaslandığına və müqaviləyə əsasən bağlanma ehtimalı olduğuna inanır. Faiz təxminləri, eyni zamanda şirkətin öz borc portfelinə görədir və bazara əsaslanır. Aktivlərdən istifadə hüququnun qalıq dəyərləri Qeyd 5-də təhlil olunub.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

5 Torpaq, tikili, avadanlıq və aktivlərdən istifadə hüququ

	Ofis və komputer avadanlıqları AZN	Nəqliyat vasitələri AZN	Mebel və avadanlıqlar AZN	Digər əsas vəsaitlər AZN	Aktivdən istifadə hüququ	Cəmi AZN
2020						
Ümumi qalıq dəyəri						
1 yanvara olan qalıq,	59,206	82,614	73,680	32,881	320,272	568,653
Əlavələr	3,400	18,218	-	-	134,342	155,960
31 dekabra olan qalıq,	62,606	100,832	73,680	32,881	454,614	724,613
Yığılmış amortizasiya						
1 yanvara olan qalıq,	51,342	82,614	47,029	28,965	80,068	290,018
İl üzrə xərc (Qeyd 16)	2,884	3,340	2,665	783	73,545	83,217
31 dekabra olan qalıq	54,226	85,954	49,694	29,748	153,613	373,235
31 dekabr 2020-ci il tarixinə xalis qalıq dəyəri	8,380	14,878	23,986	3,133	301,001	351,378

Cari il ərzində 1 Mart 2020-ci il tarixində icarə şərtləri və müqavilə müddəti 1 Mart 2020-ci ildən başlayaraq 5 il müddətinə dəyişdirildi. Rəhbərlik bu tarixə gələcək icarələrin cari dəyərini yenidən hesabladı. Aktivlərdən istifadə hüququ və icarə öhdəliyi məbləği müvafiq olaraq tənzimləndi.

Rəhbərliyin fikrincə, 31 dekabr 2020-ci il tarixinə Şirkətin torpaq, tikili, avadanlıq və aktivlərdən istifadə hüququnda dəyərsizləşmə olmamışdır (2019: sıfır).

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

5 Torpaq, tikili, avadanlıq və aktivlərdən istifadə hüququ (davamı)

	Ofis və komputer avadanlıqları	Nəqliyat vasitələri	Mebel və avadanlıqlar	Digər əsas vəsaitlər	Aktivdən istifadə hüququ	Cəmi
2019	AZN	AZN	AZN	AZN		AZN
Ümumi balans dəyəri						
1 yanvara olan qalıq,	59,555	82,614	73,680	32,881	-	248,730
Aktivdən istifadə hüququnun tanınması	-	-	-	-	320,272	320,272
Əlavələr	595	-	-	-	-	595
Xaric etmələr/silinmə	(944)	-	-	-	-	(944)
31 dekabra olan qalıq,	59,206	82,614	73,680	32,881	320,272	568,653
Yığılmış köhnəlmə						
1 yanvara olan qalıq,	48,964	79,762	44,068	27,986	-	200,780
İl üzrə xərc (Qeyd 16)	3,322	2,852	2,961	979	80,068	90,182
Xaric etmələr/silinmə	(944)	-	-	-	-	(944)
31 dekabra olan qalıq	51,342	82,614	47,029	28,965	80,068	290,018
31 dekabr 2019-cu il tarixinə xalis qalıq dəyəri	7,864	-	26,651	3,916	240,204	278,635

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

6 Maliyyə lizinqinə qoyulan xalis investisiya	2020	2019
	AZN	AZN
Maliyyə lizinqinə qoyulan xalis investisiya	7,963,176	9,770,113
Çıxılır: Maliyyə lizinqində xalis investisiyanın dəyərsizləşməsinə görə ehtiyat	(57,543)	(40,915)
Maliyyə lizinqi üzrə xalis investisiyalar, dəyərsizləşmə zərərləri	7,905,633	9,729,198

Cari il ərzində şirkət bazar praktikasına əsasən COVID-19 Pandemiyası səbəbindən müəyyən icarələri restruksiya etmişdir.

Aşağıdakı cədvəldə BMHS 9 - Maliyyə alətləri standartının qəbul edilməsinin nəticəsi olaraq maliyyə lizinqinə qoyulan xalis investisiya üzrə dəyərsizləşmə ehtiyatı üzrə yaranan itkinin açılış və bağlanış balanslarının üzləşməsi göstərilir.

	2020	2019
	AZN	AZN
1 yanvara olan qalıq,	40,915	151,275
(Geri bərpa) / İl üzrə ödəniş (15-ci qeyd)	16,628	(110,360)
31 dekabra olan qalıq	57,543	40,915
	2020	2019
	AZN	AZN
Cari hissə	4,247,047	4,724,231
Uzunmüddətli hissə	3,658,586	5,004,967
Cəmi	7,905,633	9,729,198

	2020			
	AZN			
	Bir ildən gec olmayaraq	Bir ildən çox beş ildən az olmayaraq	Beş ildən çox olaraq	Cəmi
İcarə üzrə debitor borclar	5,325,423	4,238,683	-	9,564,106
Minimum icarə ödənişləri	5,325,423	4,238,683	-	9,564,106
Gələcək dövrlər üçün maliyyə xərcləri	(1,020,833)	(580,097)	-	(1,600,930)
Çıxılır: Maliyyə lizinqində xalis investisiyanın dəyərsizləşməsinə görə ehtiyat	(57,543)		-	(57,543)
Minimum icarə haqqının hazırkı dəyəri	4,247,047	3,658,586	-	7,905,633

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

6 Maliyyə lizinqinə qoyulan xalis investisiya (davamı)

	2019			Cəmi
	AZN			
	Bir ildən gec olmayaraq	Bir ildən çox beş ildən az olmayaraq	Beş ildən çox olaraq	
İcarə üzrə debitor borclar	6,225,733	5,792,920	-	12,018,653
Minimum icarə ödənişləri	6,225,733	5,792,920	-	12,018,653
Gələcək dövrlər üçün maliyyə xərcləri	(1,460,587)	(787,953)	-	(2,248,540)
Çıxılır: Maliyyə lizinqində xalis investisiyanın dəyərsizləşməsinə görə ehtiyat	(40,915)	-	-	(40,915)
Minimum icarə haqqının hazırkı dəyəri	4,724,231	5,004,967	-	9,729,198

7 Əlaqəli tərəflər

Şirkət normal iş şəraitində BMHS-dakı əlaqəli şəxsin tərifinə daxil olan digər müəssisələrlə iş aparır. Bu əməliyyatlar normal iş dövründə aparılır və hər iki tərəfin razılaşdırdığı məbləğ olmaqla mübadilə məbləğləri ilə ölçülür. Şirkətin əlaqəli tərəflərinə əsas idarə heyəti, Ana Şirkət və aşağıda təsvir olunduğu kimi ümumi nəzarət altında olan təşkilatlar daxildir.

Əlaqəli tərəfə verilən borc

	2020	2019
	AZN	AZN
Əlaqəli tərəfə verilən borc	127,658	73,353
Uzunmüddətli	109,304	62,427
Cari	18,354	10,926
Cəmi	127,658	73,353

13 mart 2020-ci ildə, Şirkət illik 12.5% faiz müqabilində 140,000 AZN dəyərində İdarə heyətinin sədrinə borc vermişdir. Faizlər aylıq olaraq ödənilir. Əsas məbləğin ödənilməsi 30 aprel 2020-ci ildən aylıq olaraq başlamışdır. Son ödəniş 30 mart, 2026-ci il ödəniləcək. Əvvəlki il alınan 80,000 AZN borc cari il ərzində ödənilmişdir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

7 Əlaqəli tərəflər (davamı)

Əlaqə tərəflər ilə qalıqlar

Xüsusiyyəti	Əlaqəsi	2020	2019
		AZN	AZN
Pul vəsaitləri və onların ekvivalentləri	Ana şirkətin digər törəmə müəssisəsi	9	19,084
İşçiyə verilən borc	İdarə heyəti	127,658	73,353
Hesablanmış faiz daxil olmaqla borc vəsaiti	Ana şirkətin digər törəmə müəssisəsi	3,427,021	4,545,480

İl ərzində daxil olan tərəf əməliyyatları və ilin sonundakı qalıqlar haqqında məlumat aşağıda verilmişdir:

Əlaqə tərəflər ilə əməliyyatlar

Xüsusiyyəti	Xüsusiyyəti	Əlaqəsi	2018
		AZN	AZN
Qısa müddətli işçi faydaları	İdarə heyəti	290,700	281,913
İşçilərin avans üzrə faiz gəlirləri	İdarə heyəti	14,890	6,248
Borclar üzrə faiz xərcləri	Ana şirkətin digər törəmə müəssisəsi	263,127	400,382

8 Maliyyə aktivlərinin və öhdəliklərinin kateqoriyaları

Maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilmiş balans dəyərləri maliyyə aktivləri və maliyyə öhdəliklərinin aşağıdakı kateqoriyalarına aiddir:

	Qeyd	2020	2019
		AZN	AZN
Maliyyə aktivləri			
Amortizasiya edilmiş dəyərlə ölçülmüş maliyyə aktivləri:			
Uzunmüddətli aktivlər:			
Maliyyə lizinə qoyulan xalis investisiya	6	3,658,586	5,004,967
Əlaqəli tərəfə verilən borc	7	109,304	62,427
Cari aktivlər:			
Maliyyə lizinə qoyulan xalis investisiya	6	4,247,047	4,724,231
Əlaqəli tərəfə verilən borc	7	18,354	10,926
Digər debitor borclar	9	274,629	125,723
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	10	49,350	65,093
		8,357,270	9,993,367

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

8 Maliyyə aktivlərinin və öhdəliklərinin kateqoriyaları (davamı)

Maliyyə öhdəlikləri	Qeyd	2020 AZN	2019 AZN
Amortizasiya edilmiş dəyərlə ölçülmüş maliyyə öhdəlikləri:			
Uzunmüddətli öhdəliklər:			
Borc vəsaitləri	12	3,459,424	4,896,392
İcarə öhdəliyi	13	266,476	180,727
Cari öhdəliklər:			
Borc vəsaitləri	12	19,306	903,351
İcarə öhdəliyi	13	63,876	74,277
Digər cari öhdəliklər	14	379,715	183,896
		4,188,797	6,238,643

Maliyyə alətlərinin hər kateqoriyası üzrə uçot siyasətlərinin təsviri üçün qeyd 4.6-ya baxın. Şirkətin maliyyə aləti ilə bağlı riskinin, o cümlədən riskin idarə edilməsi məqsədləri və siyasətlərinin təsviri qeyd 20-də verilib. Ədalətli dəyərlərə aid məlumat qeyd 21-də təqdim edilib.

9 Avanslar, qabaqcadan ödənişlər və digər debitor borclar

Maliyyə aktivləri	2020 AZN	2019 AZN
Hesablanmış faiz	55,845	68,723
Digər debitor borclar	218,784	57,000
	274,629	125,723
Qeyri-maliyyə aktivləri		
Qabaqcadan ödənişlər və avanslar	51,690	13,172
	326,319	138,895

10 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

	2020 AZN	2019 AZN
Banklarda yerli valyutada olan cari hesablar	49,685	46,120
Banklarda xarici valyutada olan cari hesablar	27	19,102
Depozit hesabları*	58	58
	49,770	65,280
Çıxılır: qısamüddətli zərər üçün ehtiyat (Gözlənilən kredit itkisi)	(420)	(187)
	49,350	65,093

*Bu deposit hesabları illik faiz dərəcəsi 6% (2019: 6%) olan banklarla saxlanılır. Aşağıdakı cədvəldə BMHS 9 - Maliyyə alətləri standartının qəbul edilməsinin nəticəsi olaraq dəyərsizləşmə ehtiyatı üzrə yaranan itkinin açılış və bağlanmış balanslarının üzləşməsi göstərilir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

10 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (davamı)

	2020	2019
	AZN	AZN
1 yanvara olan qalıq,	187	403
İl üzrə dəyərsizləşmə zərərinin bərpası (qeyd 17)	233	(216)
31 dekabra olan qalıq	420	187

Pul vəsaitlərin hərəkəti haqqında hesabat üzrə verilmiş Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri aşağıdakı kimi göstərilmişdir.

	2020	2019
	AZN	AZN
Banklarda yerli valyutada olan cari hesablar	49,685	46,120
Banklarda xarici valyutada olan cari hesablar	27	19,102
Depozit hesabları	58	58
	49,770	65,280

11 Nizamnamə kapitalı

31 dekabr 2020-ci il tarixinə şirkətin səlahiyyətli, buraxılmış və tam ödənilmiş nizamnamə kapitalı 4,283,675 AZN təşkil etmişdir və adi səhmi 1 AZN olan 4,283,675 səhmdən ibarətdir (31 dekabr 2019: 4,283,675 AZN təşkil etmişdir ki, 4,283,675 ədəd səhmdən ibarətdir). Şirkətin buraxılmış nizamnamə kapitalı aşağıdakı səhmdarlar tərəfindən saxlanılır:

	2020	2019	2020	2019
	%	%	AZN	AZN
MCB Bank Limited (Pakistan)	99.94	99.94	4,281,105	4,281,105
Cənb Ramal Cəfərov (Fiziki şəxs)	0.06	0.06	2,570	2,570
	100.00	100.00	4,283,675	4,283,675

12 Borc vəsaitləri

Borc vəsaitlərinə aşağıdakı maliyyə öhdəlikləri daxildir:

Amortizasiya edilmiş dəyərdə ölçülmüş maliyyə öhdəlikləri	2020	2019
	AZN	AZN
Ana şirkətin digər törəmə müəssisəsi	3,400,000	4,491,392
Yerli təşkilat	-	500,000
Dövlət agentliyi	78,730	-
Yerli banklar	-	808,351
Cəmi	3,478,730	5,799,743
Cari borc	3,459,424	4,896,392
Uzunmüddətli borc	19,306	903,351
Cəmi	3,478,730	5,799,743

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

12 Borc vəsaitləri (davamı)

2017-ci il 31 oktyabr tarixində, Şirkət 3 aylıq LIBOR + 5,50 faiz dərəcəsi ilə illik ümumi məbləği 2,000,000 ABŞ dolları məbləğində Ana şirkətin digər törəmə müəssisəsi ilə kredit müqaviləsi bağlamışdır və üstəlik hesablanmış faizlər ümumi faiz dərəcəsinə çatmaq üçün Azərbaycan Respublikasında tətbiq edilən vergi qanunvericiliyinə əsasən hesablanır. Faiz məbləği rüblük olaraq ödənilir. Kreditin əsas məbləği 7 noyabr 2019-cu il tarixinə ödənilməsi olmağına baxmayaraq 7 noyabr 2022-ci ilə qədər uzadılmışdır.

5 Mart 2020-ci ildə Şirkət Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə kredit müqaviləsi bağlamışdır. Bu razılaşma müştərilərin kənd təsərrüfatı fəaliyyətlərində iştirakını asanlaşdırmaq üçündür. Müştəri, şirkətə əvvəlcədən ödəniş olaraq aktiv dəyərinin 20% -ni təmin edir. AKİA, xüsusi dəyərin 40% -i olan subsidiya verir, bu məbləğin faydası müştəriyə ötürülür. Qalan məbləğ də AKİA tərəfindən Şirkətə borc olaraq verilir. Şirkət aktivləri alır və müştəriyə icarəyə verir. Şirkət bu əsas məbləği müştəridən geri alır və Aqrar Kredit və İnkişaf Agentliyinə qaytarır. Faiz gəliri dərəcəsi, şirkət üçün bu müqaviləyə görə borc ödəmə riskini öz üzərinə götürdüyü üçün% 5-dir. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) həmçinin AKİA kimi tanınır.

Borc vəsaitlərinin hərəkəti aşağıdakı kimidir:

	2020	2019
	AZN	AZN
1 yanvara qalıq	5,799,743	4,991,392
Alınmış yeni borclar	2,061,600	1,405,000
Borcun geri ödənilmiş hissəsi	(4,382,613)	(596,649)
31 dekabra qalıq	3,478,730	5,799,743

13 İcarə öhdəliyi

	2019	2018
	AZN	AZN
Uzunmüddətli		
İcarə öhdəliyi	266,476	180,727
	266,476	180,727
Cari		
İcarə öhdəliyi	63,876	74,277
	63,876	74,277
Cəmi icarə öhdəliyi	330,352	255,004

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

13 İcarə öhdəliyi (davamı)

	1 il ərzində	1-2 il	2-5 il	Cəmi
	AZN	AZN	AZN	AZN
31 dekabr, 2020				
İcarə ödənişləri	102,000	102,000	221,000	425,000
Maliyyə xərcləri	(38,124)	(29,307)	(27,217)	(94,648)
Xalis cari dəyər	63,876	72,693	193,783	330,352

	1 il ərzində	1-2 il	2-5 il	Cəmi
	AZN	AZN	AZN	AZN
31 dekabr, 2019				
İcarə ödənişləri	102,000	102,000	102,000	306,000
Maliyyə xərcləri	(27,723)	(17,470)	(5,803)	(50,996)
Xalis cari dəyər	74,277	84,530	96,197	255,004

Cari il ərzində 1 Mart 2020-ci il tarixində icarə şərtləri və müqavilə müddəti 1 Mart 2020-ci ildən başlayaraq 5 il müddətinə dəyişdirildi. Hesablama üzrə fəzi dərəcəsi 13%-dir. Rəhbərlik bu tarixə gələcək icarələrin cari dəyərini yenidən hesabladı. Aktivlərdən istifadə hüququ və icarə öhdəliyi məbləği müvafiq olaraq tənzimləndi

14 Digər cari öhdəliklər

	2020	2019
	AZN	AZN
Maliyyə öhdəlikləri		
Hesablanmış öhdəliklər	351,844	127,620
Hesablanmış faiz	27,871	56,276
	379,715	183,896
Qeyri-maliyyə öhdəlikləri		
Müştərilərdən avans ödəmələr	65,971	95,031
31 dekabra qalıq	445,686	278,927

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

15 Əməliyyat xərcləri	2019	2018
	AZN	AZN
Əmək haqqı və bonuslar	427,349	427,731
Sosial təminat xərcləri	66,144	66,344
Tibbi və icbari sığorta	10,938	9,949
	504,431	504,024

16 İnzibati və ümumi xərclər

	2020	2019
	AZN	AZN
Amortizasiya (qeyd 5)	83,217	90,182
Təhlükəsizlik xərcləri	19,824	19,824
Bank ödənişləri	16,035	20,371
Peşəkar xidmət haqları	12,390	14,620
Audit haqqı	10,620	10,620
Nəqliyyat vasitələri xərcləri	7,983	15,352
Rabitə xərcləri	7,957	7,791
Kommunal xərclər	6,297	6,014
Ofis xərcləri	3,601	4,136
Dövlət ödənişləri	2,699	2,612
Sığorta xərcləri	2,057	2,128
Təmir və bərpa xərcləri	372	356
Mənfəət vergisindən başqa vergilər	115	144
Səyahət xərcləri	-	3,063
Digər xərclər	7,423	2,640
	180,590	199,853

17 Maliyyə aktivləri üzrə dəyərsizləşmə zərərinin xalis bərpası

	2020	2019
	AZN	AZN
Maliyyə lizinqində xalis investisiyanın dəyərsizləşməsi üzrə (hesablama)/geri qaytarılma (qeyd 6)	(16,628)	110,360
Banklarda pul vəsaitlərinin dəyərsizləşməsi üzrə (hesablama)/geri qaytarılma (qeyd 10)	(233)	216
	(16,861)	110,576

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

18 Vergilər

Mənfəət vergisi xərci

31 dekabr 2020 və 2019-ci illərdə başa çatan illər ərzində Azərbaycanda mənfəət vergisi üzrə vergi dərəcəsi 20% -ə bərabərdir. Vergi dərəcəsinin növbəti maliyyə ilində də eyni qalması gözlənilir. Şirkət, 31 dekabr 2019-ci il tarixlərində vergi üzrə zərərini yığmışdır. Ancaq 31 dekabr 2020-ci ilin sonuna əvvəlki illərdən yığılmış itkilərdən sonra vergidən əvvəlki mənfəət müsbət olduğu üçün car il üzrə mənfəət vergisi hesablanmışdır.

	2020	2019
	AZN	AZN
Vergidən əvvəlki mənfəət	615,546	687,083
Vergi faizi	20%	20%
Vergi məbləği	(123,109)	(137,417)
Düzəlişlər		
Qəbul edilməyən xərclər üzrə verginin təsiri	61,633	137,417
Mənfəət vergisi xərci	(61,476)	-
Müvəqqəti fərqlərin vergi təsiri	(62,602)	(65,529)
Faktiki mənfəət vergisi xərci	(124,078)	(65,529)
	2020	2019
	AZN	AZN
Mənfəət vergisi	(61,476)	-
Təxirə salınmış vergi xərci	(62,602)	(65,529)
	(124,078)	(65,529)

Təxirə salınmış vergi

Təxirə salınmış vergi aktivi 20% (2019: 20%) səviyyəsində qiymətləndirilir. Təxirə salınmış vergilər, aktivlərin və öhdəliklərin balans dəyəri ilə maliyyə hesabatlılığı məqsədləri üçün və vergi məqsədləri üçün istifadə olunan məbləğlər arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirlərini əks etdirir. Şirkət tərəfindən tanınmış təxirə salınmış vergi aktivi hərəkətləri aşağıdakı kimi olmuşdur:

	2020	2019
	AZN	AZN
1 yanvara olan qalıq,	77,224	142,753
İl üzrə xərclər	(62,602)	(65,529)
31 dekabra olan qalıq,	14,622	77,224

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

18 Vergilər (davamı)

Təxirə salınmış vergi (davamı)

Hesabat tarixində təxirə salınmış vergi aktivləri aşağıdakı kimidir:

	2020	2019
	AZN	AZN
İstifadə edilməmiş vergi zərərləri	-	340,765
Vergi üzrə müvəqqəti fərqlər	73,110	45,357
Cəmi çıxılan müvəqqəti fərqlər	73,110	386,122
Təxirə salınmış vergi aktivləri yerli vergi dərəcəsi (20%)	14,622	77,224

19 Öhdəliklər, ehtimallar və əməliyyat riski

Əməliyyat icarəsi öhdəlikləri

31 dekabr 2020-cu il tarixinə (2019: sıfır) Şirkətdə əsas borc icarə öhdəlikləri yoxdur.

Kapital Öhdəlikləri

Şirkətin 31 dekabr 2020-ci il tarixinə (2019: sıfır) əsas kapital öhdəlikləri yoxdur.

Şərti öhdəliklər

Məhkəmə prosesi

Məhkəmə prosesi mütəmadi və normal fəaliyyət zamanı şirkət ona qarşı müəyyən iddialar alır. Öz qiymətləndirmələrinə və daxili peşəkar məsləhətlərinə əsasən, şirkətin rəhbərliyi iddialara görə heç bir maddi itkiyə yol verilməyəcək və buna görə də bu maliyyə hesabatlarında heç bir müddə nəzərdə tutulmamışdır.

Şirkət faiz və cərimə daxil olmaqla icarə debitor borclarının bərpası üçün bir iddia qaldırdı. Azərbaycan Respublikasının Möhtərəm Ali Məhkəməsi, bir şəxsdən və onun qarantından pulun geri alınması barədə qərar verdi. Hazırda məhkəmə qərarı icraçıları tərəfindən icra olunma mərhələsindədir.

İş mühiti və tənzimləyici mühit

Şirkətin əsas əməliyyatları, biznes mühiti və tənzimləyici mühit, əsasən Azərbaycan Respublikasında aparılır. Azərbaycan iqtisadiyyatı gücləndirmək və diversifikasiya etmək üçün iqtisadi islahatlar və onun hüquqi, vergi və tənzimləyici çərçivəsinin inkişafını davam etdirir. Bu baxımdan; Azərbaycan 2016-cı ildə milli iqtisadiyyatın və əsas iqtisadi sektorların inkişafı üçün strateji yol xəritələrini təsdiqləyib. Azərbaycan Respublikasında vergi, valyuta dəyişkənliyi və gömrük qanunvericiliyi daxil olmaqla, qanunvericilik də sürətlə dəyişir. Azərbaycan Respublikasının gələcək iqtisadi istiqaməti əsasən hökumət tərəfindən həyata keçirilən iqtisadi, maliyyə, qanunvericilik və pul tədbirlərinin həyata keçirilməsindən asılıdır. Lakin şirkətin maliyyə

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

19 Öhdəliklər, ehtimallar və əməliyyat riski (davamı)

İş mühiti və tənzimləyici mühit (davamı)

vəziyyəti Azərbaycanın inkişafından təsirlənməsinə davam edəcəkdir; Şirkət bu əməliyyatlarla bağlı olaraq Azərbaycan Respublikasının oxşar müəssisələrindən daha əhəmiyyətli olduğuna inanmır. Şirkət rəhbərliyi bu inkişafı hazırkı mühitdə yaxından izləyir və yaxın gələcəkdə şirkətin davamlılığı və inkişafını dəstəkləmək üçün müvafiq tədbirlər görür. Maliyyə hesabatlarında bu qeyri-müəyyənliklərin gələcəkdə aydınlaşdırılmasından yarana biləcək hər hansı düzəliş yoxdur. Belə düzəlişlər, əgər varsa, tanındıqları və qiymətləndirilə biləcəyi dövrdə bildiriləcəkdir. Azərbaycan Respublikasının kommersiya qanunvericiliyi, o cümlədən vergi qanunvericiliyi birdən çox şərtlərə icazə verə bilər.

Bundan əlavə, vergi orqanlarının özbaşına iş fəaliyyəti ilə bağlı qərar verən riski var. Şirkət rəhbərliyinin qərarlarına əsaslanan müalicə vergi orqanları tərəfindən etiraz edilsə, əlavə vergilər, cərimələr və faizlər üzrə qiymətləndirilə bilər. Ümumiyyətlə, vergi ödəyiciləri audit ilindən əvvəl üç təqvim ili ilə əlaqədar vergi yoxlamalarına tabe olurlar. Bununla yanaşı, tamamlanmış yoxlamalar yüksək səviyyəli vergi müfəttişlərinin vergi yoxlamalarının nəticələrini nəzərdən keçirdikləri sonrakı əlavə vergi yoxlamaları ehtimalını istisna etmirlər. Rəhbərlik hesab edir ki, müvafiq qanunvericiliyin şərhində 31 dekabr 2019-cu il müvafiqdir və şirkətin vergi və valyuta mövqeləri davam etdiriləcəkdir.

20 Maliyyə aləti riski

Risklərin idarə edilməsi məqsədləri və siyasətləri

Şirkət maliyyə alətləri ilə bağlı müxtəlif risklərə məruz qalır. Şirkətin maliyyə aktivləri və öhdəlikləri 7 sayılı qeyddə öz əksini tapmışdır. Risklərin əsas növləri bazar riski, kredit riski və likvidlik riskidir. Şirkətin risk idarəetməsi, şirkət rəhbərləri ilə sıx əməkdaşlıqda əlaqələndirilir və risklərin dərəcəsi və böyüklüyünə görə təhlil edən daxili risk hesabatları vasitəsilə şirkətin fəaliyyətinə potensial mənfi təsirləri minimuma endirməklə şirkətin qısa və orta müddətli pul vəsaitlərinin hərəkətini aktiv şəkildə təmin etməyə yönəldilir. Şirkət maliyyə aktivlərinin ticarətində spekulyativ məqsədlər üçün fəal şəkildə məşğul olmur və bu variantları yazır. Şirkətin məruz qaldığı ən əhəmiyyətli maliyyə riskləri aşağıdakılardır:

Bazar riski

Bazar riski, maliyyə alətinin dəyərinin bazar qiymətlərindəki dəyişikliklər nəticəsində dəyişə bilər ki, bu dəyişikliklər fərdi təhlükəsizliyə və ya onun emitentinə və ya bazarda satılan bütün qiymətli kağızlara təsir edən amillərə səbəb olub-olmaması riskidir. Şirkət əməliyyat və investisiya fəaliyyətlərindən yaranan maliyyə alətlərinin və xüsusilə valyuta riski və faiz dərəcəsi riski ilə bazar riskinə məruz qalır.

Xarici valyuta riski

Xarici valyuta riski, valyuta məzənnələrində dəyişikliklər səbəbindən bir maliyyə alətinin dəyərinin dəyişə biləcəyi riskidir. Şirkətin əməliyyatlarının əksəriyyəti manatla həyata keçirilir. Valyuta məzənnələrinə məruz qalma, əsasən ABŞ dolları (ABŞ dolları) olan xarici əməliyyatlardan, bank hesablarından və xarici valyutalardakı borclardan yaranır. Şirkətin rəhbərliyi valyuta riskini hedcinq etmək üçün gələcək müqaviləyə daxil olmayıb. Bununla belə, bunlar müntəzəm olaraq izlənilir və tələb olunan yerdə düzəliş tədbirləri görülür. Maliyyə aktivləri və maliyyə öhdəlikləri aşağıdakı valyutalarda ifadə edilir:

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski (davamı)

	Qeydlər	2020		
		AZN	USD	Cəmi
Maliyyə aktivləri:				
Maliyyə lizinə qoyulan xalis investisiya	6	7,905,633	-	7,905,633
Əlaqəli tərəfə verilən borc	7	127,658	-	127,658
Digər debitor borcları	9	274,629	-	274,629
Pul vəsaitləri və onların ekvivalentləri	10	49,323	27	49,350
		8,357,243	27	8,357,270
Maliyyə öhdəlikləri:				
Borc vəsaitləri	12	78,730	3,400,000	3,478,730
İcarə öhdəliyi	13	330,352	-	330,352
Digər cari öhdəliklər	14	352,694	27,021	379,715
		761,776	3,427,021	4,188,797
Açıq mövqe		7,595,467	(3,426,994)	4,168,473
2019				
	Qeydlər	AZN	USD	Cəmi
Maliyyə aktivləri:				
Maliyyə lizinə qoyulan xalis investisiya	6	9,729,198	-	9,729,198
Əlaqəli tərəfə verilən borc	7	73,353	-	73,353
Digər debitor borcları	9	125,723	-	125,723
Pul vəsaitləri və onların ekvivalentləri	10	45,991	19,102	65,093
		9,974,265	19,102	9,993,367
Maliyyə öhdəlikləri:				
Borc vəsaitləri	12	1,308,351	4,491,392	5,799,743
İcarə öhdəliyi	13	255,004	-	255,004
Digər cari öhdəliklər	14	129,808	54,088	183,896
		1,693,163	4,545,480	6,238,643
Açıq mövqe		8,281,102	(4,526,378)	3,754,724

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Xarici valyuta riski (davamı)

Aşağıdakı cədvəldə ABŞ dollarına nisbətə manatın məzənnəsi ilə bağlı vergi və kapitaldan əvvəl mənfəət / zərərin həssaslığı göstərilir. 2020-ci il dekabrın 31-nə kimi (2019: 10% zəiflədir / gücləndirir) manatın 10% zəifləməsi / möhkəmləndirilməsi nəzərdə tutulur. Hər hesabat tarixində həssaslıq təhlili aşağıdakı kimidir:

	Vergidən əvvəlki		Kapital	
	2020	2019	2020	2019
	AZN	AZN	AZN	AZN
AZN zəiflənməsi 10% / 10%	(342,699)	(452,854)	(274,159)	(362,283)
AZN güclənməsi 10% / 10%	342,699	452,854	274,159	362,283

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski, maliyyə alətinin gələcək pul vəsaitlərinin hərəkətindən və bazar faiz dərəcələrindəki dəyişikliklər səbəbindən dalğalanma riskidir. Ədalətli dəyər faiz dərəcəsi riski, bir maliyyə alətinin dəyərinin bazar faiz dərəcələrindəki dəyişikliklər səbəbindən yaranan dalğalanma riskidir.

Lizinlər ümumiyyətlə icarə müddəti üçün müəyyən edilmiş faiz dərəcəsi ilə verilir və borcların əksəriyyəti dəyişən faiz dərəcələrindədir. Şirkətin idarəetməsi faiz riskinin qarşısını almaq üçün gələcək razılaşmaya daxil edilmir. Bununla belə, bunlar müntəzəm olaraq izlənilir və tələb olunan yerdə düzəliş tədbirləri görülür.

Üzən faiz dərəcələri üzrə borclar aşağıdakı kimi olmuşdur:

	2020	2019
	AZN	AZN
Borc vəsaitləri	3,400,000	4,491,392

Aşağıdakı cədvəl dəyişkən faiz borclarının həssaslığını $\pm 1\%$ (2019: $\pm 1\%$) faiz dərəcələrində mümkün olan dəyişikliklərə təsvir edir. Bu dəyişikliklər mövcud bazar şərtlərinin müşahidəsinə əsasən mümkün hesab olunur. Hesablamalar hər bir dövr üçün orta bazar faiz dərəcəsi dəyişikliyinə və hər bir hesabat tarixində faiz dərəcələrindəki dəyişikliklərə həssas olan maliyyə alətlərinə əsaslanır. Bütün digər dəyişənlər sabit qalırdı.

	Vergidən əvvəlki		Kapital	
	AZN	AZN	AZN	AZN
	+1%	-1%	+1%	-1%
2020	(34,000)	34,000	(27,200)	27,200
2019	(44,914)	44,914	(35,931)	35,931

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Kredit riski

Kredit riski, bir maliyyə alətinin bir tərəfinin öhdəliyini yerinə yetirilməməsi və digər tərəfin maliyyə itkisinə səbəb olma riski.

Şirkət müştərilərə kredit şərtlərinin verilməsi ilə müxtəlif maliyyə alətləri üçün bu riskə məruz qalır. Şirkətin kredit riskinə maksimum məruz qalması, hesabat tarixində tanınmış maliyyə aktivlərinin balans dəyəri ilə aşağıda verilmişdir:

	2020	2019
	AZN	AZN
Maliyyə aktivlərinin sinifləri - balans dəyərləri:		
Maliyyə lizinə qoyulan xalis investisiyalar (qeyd 6)	7,905,633	9,729,198
Əlaqəli tərəfə verilən borc (qeyd 7)	127,658	73,353
Digər debitor borclar (qeyd 9)	274,629	125,723
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (qeyd 10)	49,350	65,093
Ümumi balans dəyəri	8,357,270	9,993,367

Şirkət müştərilərin və digər qarşı tərəflərin ayrı-ayrılıqda və ya şirkət tərəfindən müəyyən edilmiş hallarda müşahidələrini davam etdirir və bu məlumatları kredit riskinə nəzarət edir. Müştərilərə və digər tərəfdaşlara uyğun qiymətlərlə mövcud olan xarici kredit dərəcələri və / və ya hesabatlar əldə edilir və istifadə olunur.

Şirkətin siyasəti yalnız kreditlə işləyən kontragentlərlə məşğul olmaqdır. Riskə məruz qalmağı idarə etmək üçün, Şirkət nağd pulu nüfuzlu banklara yerləşdirir.

Şirkətin İdarəetmə və Müşahidə Şurası tərəfindən təsdiqlənmiş Kredit Siyasəti maliyyə lizinə fəaliyyətinin prinsipləri və qaydalarını müəyyən edir, həmçinin fəaliyyətə bağlı olaraq əsas risk göstəriciləri müəyyənləşdirir, şirkətin risklərini azaltır, gəlirliliyi müəyyənləşdirir və bütün işçilər öz vəzifələrini yerinə yetirərkən təlimat olaraq xidmət göstərir.

Mümkün kredit risklərinin müxtəlifləşdirilməsini və minimallaşdırılmasını təmin etmək üçün lizinə portfelinə müəyyən məhdudiyyətlər mövcuddur. Bu məhdudiyyətlər aşağıdakılardır:

- Biznes portfelinin məhdudlaşdırılması;
- iqtisadiyyat sektorları üzrə məhdudiyyətlər; və
- Konsentrasiya limitləri

Limitlər rəhbərlik tərəfindən illik səviyyədə tərtib edilir və yenidən işlənir. Bazar mühitində əhəmiyyətli bir dəyişiklik olması halında, məhdudiyyətlər də nəzərdən keçirilə bilər. Limit dəyişikliyinə dair təklif ilk növbədə Kredit Komitəsinə və İdarə Heyətinin təsdiqinə təqdim edilir və sonra Müşahidə Şurası tərəfindən təsdiq edilir. Lizinə əməliyyatları şöbəsi bütün sərhədlərin müntəzəm olaraq saxlanılmasını nəzarət edir və onların bəziləri (bir borcalana və ya əlaqəli borcalanlar qrupuna maksimum məruz qalma, əlaqəli tərəflərə maksimum məruz qalma) yeni icarə məsələsi qarşısında nəzarət olunur.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Kredit riski (davamı)

Şirkətin Kredit Siyasəti kreditləşdirmə prosesində iştirak edən şirkətin hər bir orqanının səlahiyyətlərini və vəzifələrini tənzimləyir və kreditlərin verilməsi üçün təsdiq edilmiş məhdudiyyətləri, lizinqə nəzarət qaydalarını və borc vermə prosedurlarını və s. müəyyən edir. Şirkətin kredit riskinə maksimum məruz qalması əsasən maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin balans dəyərlərinə əks etdirilir. Şirkətin Kredit Komitəsi ("KK") fəaliyyət göstərən və İdarə Heyətinə məlumat verən kollektiv orqandır. KK-nin ümumi rolu şirkətin strateji və biznes planı çərçivəsində təsdiq edilmiş bütün lizinq əməliyyatlarını idarə etmək və idarə etməkdir. Kredit Komitəsi, şirkətin təsdiq edilmiş Kredit Siyasətinə uyğun olaraq lizinq müqavilələrinin prosedurlarını və əməliyyatlarını nəzarət edir.

Şirkətin maliyyə aktivlərindən heç biri girov və ya digər kredit öhdəlikləri ilə təmin olunmur.

Kredit Komitəsi Maliyyə, Risk İdarəetmə və İqtisadiyyatın yüksək səviyyəli nümayəndələrindən ibarətdir və gözlənilən kredit itkisi qiymətləndirmələrimizdə istifadə olunan əsas giriş və fərziyyələrin nəzərdən keçirilməsinə və təsdiqinə cavabdehdir. Həm də maliyyə hesabatlarına daxil edilməli olan ümumi ehtiyat nəticələrinin məqsədəuyğunluğunu qiymətləndirir.

Likvidlik riski

Maliyyə riski kimi istinad edilən likvidlik riski müəssisənin maliyyə alətləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün vəsait toplamaqda çətinliklə qarşılaşdığı riskdir. Likvidlik riski bir maliyyə aktivinin ədalətli dəyərinə yaxın bir zamanda satmağı bacara bilməməsindən yarana bilər.

Şirkət kifayət qədər pul vəsaitlərini saxlayır və likvidlik tələblərini mütəmadi olaraq nəzarət edir və rəhbərlik gələcək öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitin mövcud olmasını təmin edir.

Uzunmüddətli likvidlik ehtiyaclarını maliyyələşdirmək üçün Şirkət həmçinin əlaqəli tərəflər tərəfindən yaxşı dəstəklənir.

7 sayılı qeyddə açıqlanan maliyyə öhdəlikləri faizsizdir və aşağıda açıqlanan istisna olmaqla, hesabat tarixindən on iki aydan az olan müqavilə öhdəliklərinə malikdir:

31 Dekabr, 2020	İllik faiz dərəcəsi	1 il ərzində AZN	1 ildən 5 ilə qədər AZN	5 ildən çox AZN	Cəmi AZN
Ana şirkətin digər törəmə müəssisəsi	3 ay Libor+5.5%	-	3,400,000	-	3,400,000
Yerli dövlət agentliyi	5%	19,306	59,424	-	78,730
İcarə öhdəliyi	13%	63,876	266,476	-	330,352
		83,182	3,725,900	-	3,809,082

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər 31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Likvidlik riski (davamı)

31 Dekabr, 2019	İllik faiz dərəcəsi	1 il ərzində	1 ildən 5 ilə qədər	5 ildən çox	Cəmi
Ana şirkətin digər törəmə müəssisəsi	3 ay Libor+5.5%	-	4,491,392	-	4,491,392
Yerli müəssisə	13%	500,000	-	-	500,000
	Aylıq				
Yerli təşkilat	1.0417%	-	405,000	-	405,000
Yerli banklar	13%	403,351	-	-	403,351
Yerli banklar	13%	74,277	180,727	-	255,004
		977,628	5,077,119	-	6,054,747

Yuxarıda göstərilən məbləğlər hesabat tarixində öhdəliklərin balans dəyərlərinə fərqli ola biləcək müqaviləli pul vəsaitlərinin hərəkətini əks etdirir. Diskontlaşdırmanın təsiri əhəmiyyətli deyil, çünki bir il ərzində balans balans balans bərabərdir.

21 Ədalətli dəyər və ədalətli dəyər hiyerarşisi

Maliyyə vəziyyəti haqqında hesabatda ədalətli dəyərle ölçülən aktivlər və öhdəliklər ədalətli dəyər hiyerarşisinin üç səviyyəsinə bölünür. Bu qruplaşdırma ədalətli dəyər ölçülməsində istifadə edilən əhəmiyyətli girişlərin aşağı səviyyəsinə əsasən müəyyən edilir:

- Səviyyə 1: eyni aktiv və öhdəliklər üçün aktiv bazarlarda kotirovka qiymətləri (düzəldilməmiş)
- Səviyyə 2: aktiv və ya öhdəliyə görə birbaşa (yəni qiymətlər) və ya dolaylı yolla (yəni qiymətlərdən əldə edilən)
- Səviyyə 3: müşahidə oluna bilən bazar məlumatlarına (müşahidə edilə bilməyən daxilolmalar) əsaslanan aktiv və ya öhdəlik üzrə daxilolmalar.

Şirkətin bütün maliyyə aktivləri və öhdəlikləri amortizasiya olunmuş dəyərle əks etdirilir və qeyri-maliyyə aktiv və öhdəliklərindən heç biri ədalətli dəyərle qiymətləndirilmir. Buna görə ədalətli dəyərin üç səviyyəli kateqoriyasını tələb edən ədalətli dəyər iyerarxiyasının açıqlanması maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə açıqlama təsirinə malik olmadığı üçün açıqlanmır.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

22 Kapitalın idarə olunması siyasəti və prosedurları

Şirkətin kapitalının idarə edilməsi məqsədləri aşağıdakılardır:

- Şirkətin davamlı olaraq davam etmə qabiliyyətini təmin etmək; və
- səhmdarlar üçün kifayət qədər geri qaytarma təmin etmək
- risklərin səviyyəsinə uyğun olaraq məhsul / xidmətlərin qiymətini qiymətləndirməklə.

Şirkət, kapitalın maliyyə vəziyyəti haqqında hesabatın qarşısında təqdim etdiyi kimi, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərini əks etdirən balans dəyərində əsasən nəzarət edir. Şirkət ümumi maliyyə strukturuna mütənasib olaraq kapital məbləğini müəyyən edir.

Şirkət kapital strukturunu idarə edir və onu iqtisadi şəraitdə dəyişikliklər və əsaslı aktivlərin risk xüsusiyyətləri nəzərə alınmaqla tənzimləyir. Kapital strukturunu saxlamaq və ya tənzimləmək üçün, Şirkət səhmdarlar üçün ödənilən dividendlərin məbləğini tənzim edə və kapitala səhmdarlara qaytara bilər. Bir əvvəlki ildən sermayə istifadəsi və xarici sərmayə tələblərinə dair strategiyada heç bir dəyişiklik edilməmişdir.

Hesabat dövrləri üçün kapital aşağıdakı kimi yekunlaşdırılır:

	2020	2019
	AZN	AZN
Cəmi kapital	4,520,192	4,028,724
Pul vəsaitləri və onların ekvivalenti (qeyd 10)	(49,350)	(65,093)
Kapital	4,470,842	3,963,631
Cəmi kapital	4,520,192	4,028,724
Borc ehtiyatları (qeyd 12)	3,478,730	5,799,743
İcarə öhdəliyi (qeyd 13)	330,352	255,004
Ümumi maliyyələşdirmə	8,329,274	10,083,471
Kapitalın ümumi maliyyə nisbəti	54%	39%

23 Hesabat tarixindən sonra hadisələr və COVID-19 virusunun təsiri

COVID-19-un yayılması dünyanın bir çox yerli iqtisadiyyatını ciddi şəkildə təsir etmişdir. Bir çox ölkədə sahibkarlar müəyyən müddətə əməliyyatları dayandırmaq və ya məhdudlaşdırmaq məcburiyyətində qalırlar. Səyahət qadağaları, karantinlər, sosial məsafələr və vacib olmayan xidmətlərin bağlanması da daxil olmaqla virusun yayılmasının qarşısını almaq üçün alınan tədbirlər dünya miqyasında iş yerlərində ciddi ləngimələrə səbəb olmuş və nəticədə iqtisadi yavaşlama baş vermişdir. Qlobal fond bazarlarında da böyük dəyişkənlik və əhəmiyyətli dərəcədə zəifləmə yaşanmışdır. Hökumətlər və mərkəzi banklar iqtisadi şərtləri sabitləşdirmək üçün pul və maliyyə müdaxilələri ilə cavab verirlər.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti **Maliyyə hesabatları**

Maliyyə hesabatları üzrə qeydlər **31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə**

23 Hesabat tarixindən sonra hadisələr (davamı)

Şirkət rəhbərliyi COVID-19 pandemiyasının baş verməsi ilə əlaqədar vəziyyətin inkişafını yaxından izləyir və bütün lazımi tədbirləri görür. Rəhbərlik bunun şirkətin fəaliyyətinə ciddi təsir göstərməyəcəyinə inanır.

COVID-19 pandemiyasının müddəti və təsiri, habelə hökumətin verdiyi cavabların effektivliyi hazırda aydın deyil. Dəyişən şərtlər və karantin rejimindəki uzantılar / dəyişikliklər səbəbindən bu nəticələrin müddətini və şiddətini, habelə gələcək dövrlər üçün şirkətin maliyyə vəziyyətinə və şirkətin nəticələrinə təsirini etibarlı şəkildə qiymətləndirmək mümkün deyil. Bununla birlikdə, Şirkət 2020-ci il ərzində çox yaxşı bir şəkildə ayaqda qadı və yeni icarə müqavilələri bağladı. Gəlirlərini və mənfəətliliyini qorudu.